



Address: # 84/92 A.Alekberov str.  
Baku AZ 1073, Azerbaijan  
Tel./Fax: (+994 12) 497 43 03  
Cell: (+994 50) 223 35 52  
E-mail: [said@azerinet.com](mailto:said@azerinet.com)  
[gaaudit@gmail.com](mailto:gaaudit@gmail.com)

G&A Audit Company LTD

## MÜSTƏQİL AUDİTORUN HESABATI

### “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinə

Biz, “PAŞA Həyat Sığorta” ASC-nin 31 dekabr 2014-cü il tarixinə balans, mənfəət və zərər, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında maliyyə hesabatlarının auditini apardıq.

#### *Maliyyə hesabatları üzrə rəhbərliyin məsuliyyəti*

Rəhbərlik göstərilən maliyyə hesabatlarının "Milli Mühəsibat Uçotu Hesabatı Standartları"na uyğun olaraq hazırlanması və düzgün təqdim edilməsi üzrə məsuliyyət daşıyır. Bu məsuliyyətə fərqləndirici və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli səhvlər olmayan maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsi üçün müvafiq daxili nəzarətin təşkili, tətbiqi və saxlanması; müvafiq uçot siyasətinin seçilməsi və tətbiqi; və müəyyən şəraitə münasib olan uçot ehtimallarının müəyyən edilməsi daxildir.

#### *Auditorun məsuliyyəti*

Bizim vəzifəmiz apardığımız audit əsasında həmin maliyyə hesabatları üzrə rəy ifadə etməkdir. Biz auditin beynəlxalq standartlarına uyğun aparmışıq. Bu standartlar bizdən etik normalarına riayət etməyi və auditin planlaşdırılması və aparılmasını maliyyə hesabatlarında əhəmiyyətli səhvlərə yol verilmədiyinə kifayət qədər əmin olacaq tərzdə həyata keçirməyi tələb edir.

Auditə maliyyə hesabatlarında göstərilən məbləğlər və açıqlamalar barədə audit sübutunun əldə edilməsi üçün prosedurların həyata keçirilməsi daxildir. Seçilmiş prosedurlar, eləcə də fərqləndirici və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq, maliyyə hesabatlarının əhəmiyyətli səhvlər riskinin qiymətləndirilməsi auditorun mühakiməsindən asılıdır. Tərəfimizdən risklər qiymətləndirilərkən audit prosedurların işlənilməsi məqsədilə Cəmiyyətin maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsinə aid olan daxili nəzarət elementləri nəzərə alınmış, lakin bu zaman Cəmiyyətin daxili nəzarət sisteminin səmərəliliyi haqqında rəy bildirmək məqsədi güdülmür. Auditə, həmçinin, tətbiq edilmiş uçot prinsiplərinin və rəhbərlik tərəfindən edilmiş mühüm ehtimalların qiymətləndirilməsi, o cümlədən ümumilikdə maliyyə hesabatlarının təqdim edilməsi üzrə qiymətləndirmənin aparılması daxildir.

Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutu rəyimizin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edir.

#### *Rəy*

Bizim fikrimizcə, təqdim edilən maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından Cəmiyyətin 31 dekabr 2014-cü il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini "Milli Mühəsibat Uçotu Hesabatı Standartları"na uyğun olaraq düzgün əks etdirir.

Müstəqil auditorun hesabatı 17.03.2015-ci il tarixdə eyni qüvvəyə malik iki nüsxədə tərtib edilmişdir. Bunlardan biri sifarişçi-təsərrüfat subyekti, ikincisi isə “G and A Audit” MMC-də saxlanılır.

**“G and A Audit” MMC-nin  
Direktoru:**



**S.N. Qafarov**

SİĞORTAÇININ (TƏKRARSİĞORTAÇININ) VƏ HÜQUQİ ŞƏXS SİĞORTA BROKERİNİN  
MÜHASİBAT BALANSI (rüblük və illik)

Sığortaçının (təkrarsığortaçının) və ya sığorta brokerinin adı: "PAŞA Həyat Sığorta" ASC

Hesabat dövrü : 31.12.2014 tarixinə

manatla

AKTİVLƏR	İlin əvvəlinə	Hesabat dövrünün sonuna
<b>I. UZUNMÜDDƏTLİ AKTİVLƏR</b>		
Torpaq, tikili və avadanlıqlar	395240,83	568527,5
Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması		
Daşınmaz əmlaka investisiyalar		2200000,00
Qeyri-maddi aktivlər	28538,22	50324,77
Təxirə salınmış vergi aktivləri		
Uzunmüddətli debitor borcları		
Uzunmüddətli maliyyə aktivləri:		6029849,36
dövlət qiymətli kağızları		
qeyri-dövlət qiymətli kağızları		6029849,36
sair maliyyə aktivləri		
İştirak payı metodu ilə uçota alınmış investisiyalar		
Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
Sair aktivlər		100000,00
<b>Cəmi uzunmüddətli aktivlər</b>	<b>423779,05</b>	<b>8948701,63</b>
<b>II. QISAMÜDDƏTLİ AKTİVLƏR</b>		
Ehtiyatlar		
Debitor borcları:	3363831,55	5716717,66
birbaşa sığorta üzrə	2360445,90	3123737,33
<b>təkrarsığorta əməliyyatları üzrə :</b>	44468,88	10944,00
- təkrarsığortaçı üzrə	44468,88	
- təkrarsığortalı üzrə		10944,00
asılı təşkilatlar üzrə		
büdcə üzrə		635969,08
iddia tələbləri üzrə		
işçi heyəti üzrə		
sığortalılara verilən borclar üzrə		
sair debitorlar	958916,77	1946067,25
<b>Pul vəsaitləri və onların ekvivalentləri:</b>	47356260,61	73677282,99
kassa	10231,86	3854,12
hesablaşma hesabı	6919771,17	3759318,75
valyuta hesabı	2994,98	97088,52
depozit hesablar	40401835,56	69799456,92
sair pul vəsaitləri	21427,04	17564,68
<b>Qısamüddətli maliyyə aktivləri:</b>	0	2498503,23
dövlət qiymətli kağızları		
qeyri-dövlət qiymətli kağızları		2498503,23

sair maliyyə aktivləri		
<b>Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı:</b>	429769,8	550493,37
həyat sığortası sahəsi üzrə	429769,8	550493,37
qeyri-həyat sığortası sahəsi üzrə		
<b>Sair qısamüddətli aktivlər:</b>	161304,92	440727,29
gələcək hesabat dövrlərinin xərcləri	161304,92	440533,89
verilmiş avanslar		
təhtəl hesablar		193,40
<b>Sair aktivlər</b>		
<b><i>Cəmi qısamüddətli aktivlər</i></b>	51311166,88	82883724,54
<b>CƏMI AKTİVLƏR</b>	<b>51734945,93</b>	<b>91832426,17</b>

<b>KAPİTAL VƏ ÖHDƏLİKLƏR</b>	<b>Hesabat dövrünün sonuna</b>	<b>Hesabat dövrünün sonuna</b>
<b>I. KAPİTAL</b>		
<b>Ödənilmiş nominal (nizamnamə) kapitalı</b>	25200000,00	40250000,00
<b>Emissiya gəliri</b>		
<b>Geri alınmış kapital (səhmlər)</b>		
<b>Kapital ehtiyatları:</b>	0	
yeni dən qiymətləndirilmə üzrə ehtiyat		
digər kapital ehtiyatları		
<b>Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)</b>	8227698,48	4457178,57
Hesabat dövründə xalis mənfəət (zərər)		4284475,5
Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər		
Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	8227698,48	8226139,07
Elan edilmiş dividendlər		-8053436,00
<b><i>Cəmi kapital</i></b>	33427698,48	44707178,57
<b>II. UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR</b>		
<b>Sığorta ehtiyatları:</b>	16813938,29	45600203,16
Həyat sığortası sahəsi üzrə :	16813938,29	45600203,16
Qeyri-həyat sığortası sahəsi üzrə:		
<b>Qarşısalmıma tədbirləri fondu</b>		
<b>Uzunmüddətli faiz xərcləri yaranan öhdəliklər</b>		
<b>Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər</b>		
<b>Təxirəsalınmış vergi öhdəlikləri</b>		
<b>Kreditor borcları :</b>	0	0
əməyin ödənilməsi üzrə		
büdcə üzrə		
sosial sığorta və təminat üzrə		
digər məcburi ödənişlər üzrə		
asılı təşkilatlar üzrə		
sair kreditorlar		
<b>Sair uzunmüddətli öhdəliklər:</b>	0	0
gələcək hesabat dövrünün gəlirləri		
alınmış avanslar		
<b>Təkrarsığorta əməliyyatları üzrə öhdəliklər:</b>	3775,51	59648,28
təkrarsığortaçı üzrə		
təkrarsığortalı üzrə	3775,51	59648,28
<b>Təsisçi və ya səhmdarlarla hesablaşmalar</b>		
<b>Sair öhdəliklər</b>		
<b><i>Cəmi uzunmüddətli öhdəliklər</i></b>	16817713,8	45659851,44
<b>III. QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR</b>		
<b>Qısamüddətli faiz xərcləri yaranan öhdəliklər</b>		

<b>Qısamüddətli qiymətləndirilmiş öhdəliklər</b>		
<b>Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər</b>		
<b>Kreditor borcları:</b>	1417630,44	1091165,05
əməyin ödənilməsi üzrə	3000,00	3000,00
büdcə üzrə	1202688,90	
sosial sığorta və təminat üzrə		10720,94
digər məcburi ödənişlər üzrə	17187,73	119781,29
asılı təşkilatlar üzrə		
sair kreditorlar	194753,81	957662,82
<b>Sair qısamüddətli öhdəliklər:</b>	4200,00	288180,73
gələcək hesabat dövrünün gəlirləri	4200,00	288180,73
alınmış avanslar		
<b>Təsisçi və ya səhmdarlarla hesablaşmalar</b>		
<b>Sair öhdəliklər</b>	67703,21	86050,38
<b><i>Cəmi qısamüddətli öhdəliklər</i></b>	1489533,65	1465396,16
<b><i>CƏMİ ÖHDƏLİKLƏR</i></b>	18307247,45	47125247,6
<b>CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR</b>	<b>51734945,93</b>	<b>91832426,17</b>
Qeyd : Ödənilməsinə zəmanət verilmiş məbləğlərin cəmi*		
* Bu sətirlər üzrə məlumatlar balansda daxil edilmir.		

Rəhbər

Rüstəmov M.S.

M.Y.

Baş mühasib

Quliyev P.C.

Forma № 2S

Azərbaycan Respublikasının  
Maliyyə Nazirliyinin  
5 dekabr 2008-ci il  
İ-125 №-li əmri ilə təsdiq edilmişdir.

**SIĞORTAÇININ (TƏKRARSIĞORTAÇININ) və HÜQUQİ ŞƏXS SIĞORTA BROKERİNİN  
MƏNFƏƏT və ZƏRƏRİ HAQQINDA HESABAT (rüblük və illik)**

Sığortaçının (təkrarsığortaçının ) və ya sığorta brokerinin adı: " PAŞA Həyat Sığorta " ASC

Hesabat dövrü : 31.12.2014 tarixinə

*ilin əvvəlindən artan yekunla*

*manatla*

Gəlirlər	Məbləğ
<b>Əsas əməliyyat gəliri:</b>	42 246 850,48
birbaşa sığorta üzrə sığorta haqları	41 901 120,50
təkrarsığorta üzrə təkrarsığorta haqları	21 888,00
sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə	307 706,25
təkrarsığortaya verilmiş müqavilələr üzrə komissyon muzdlar üzrə	16 135,73
<b>Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfi)</b>	- 28 665 541,30
<b>İnvestisiya gəlirləri üzrə</b>	<b>5 299 660,60</b>
<b>Subroqasiya gəlirləri</b>	
<b>Sair gəlirlər</b>	31 567,01
<b>CƏMİ GƏLİRLƏR</b>	<b>18 912 536,79</b>
<b>Xərclər</b>	
<b>Əsas əməliyyat xərcləri:</b>	<b>4 141 941,50</b>
sığorta ödənişləri və sığorta məbləğləri üzrə	2 867 133,45
qaytarılan sığorta haqları üzrə	360 697,63
tənzimləmə xərcləri	
təkrarsığortaya verilmiş sığorta haqları üzrə	914 110,42
qarşısızalma tədbirləri fonduna ayırmalar üzrə	
sığorta fəaliyyəti üzrə sair xərclər	
<b>İşlərin aparılması xərcləri</b>	9 310 154,99
<b>Sair xərclər</b>	28 007,63
<b>CƏMİ XƏRCLƏR</b>	<b>13 480 104,12</b>
<b>Maliyyə mənfəəti (zərəri)</b>	5 432 432,67
<b>Mənfəətin nizamnamə kapitalına yönəldilən hissəsi</b>	
<b>Vergiqoyulmadan əvvəl mənfəət (zərər)</b>	5 432 432,67
<b>Mənfəət vergisi</b>	1 147 957,17
<b>Hesabat dövründə xalis mənfəət (zərər)</b>	4 284 475,50

Rəhbər

Rüstəmov M.S.

M.Y.

Baş mühasib

Quliyev P.C.